

Тәрәдән дыңнаңа кибі лирик

1822-негінде Vengrijada Petefi adı bire anadan olmuşdur. Bu соңda beýjyerek Vengrija әдәбијатында an parlaq bir jılıdz olmuþdur. Son döreçə azijjalı maçaralar keçirmiş bir amra salib bu hossas şəhər, Lermontov kibi 27 jaþlarynda ol muþdur. O, çaplı Vengriyanın azadlıq uqrundan qoymuşdur. Bajron kibi Petefi kenyilly orduja jazılış, milli azadlıq uqrundan carپıştırdı. Bu, vengrijalıların avstriyalıqlara qarsı ysjan etdiyi zaman ol muþdur. «Kenylynyn tanrısy - azadlıq» olan bu qajnar şair milli himmler qoşur, Vengrija marseljozası jaþırt. Bojılıklı o, Vengrija inqabını an parlaq simasız olur. Saldatlar içorisinde daha beýyk nyfuza tâlik olmaq ucun orduja girir.

Birinci Niqolajın qoşunu Vengrija hycum edəndə myvəddəti hökumət Peştən qasır. Petefi son nəfəsinə qədər dysmanla mybarəza aparaçaqına and icir. Car ordusuna qarsı durur. Vengrija generalı Bem, Petefinin təhlykədə olduğunu hiss edir, onu bu fəlakətdən qurtarmaya calışır. Petefi cəbhədən geri çəkilməjir. Nihayət Vengriyanın an hycərə guşlərində belə adı dillərdə gəzən bu hiss şairi, bu beýyk sənətkar, rus qazaqlarınpın qılyıcları altında parça - parça edilir. Lakin məsələ bununla bitməjir. Vengrijada çır - bə - çyr şajınlər jaýılgı. Guja Petefi olmamışdır. Guja o dysmon topraqına kecmis va bir gyn vətənində dənəcəkdir. Maraqlı buraxıb ki, Vengriyanın bir coq jerlərinə saxta Petefilər zihura cıqı. Xalq hər dəfəsində bunları beýyk həjəcan və səvinçlə qarşalağırlar. Ancaq beýyk sənətkarının rolunu oynamaq hər fırıldacaqın mymkyn olmadıqdan, onlarıqın jalancı Petefi olsuqunu aşkarıa cıqı.

Hərəmotli oqucu bizim əsl məsələmiz Petefi dəjil. Bu ince lirik şairdən Lunacarski bir səhra şejirlər tarçımı edərək, mykəmməl izahatlı bir myqəddəmə cap etdirmişdir. Petefi haqqında orada daha etrafı məlumat var. Mənə bu məqələni jazdaların təmamilə basqa bir məsələdir. Professor Vidi, Petefidən bəhəs edirkən jazırkı: «Petefi sybhəsiz ki, Vengriyanın an beýyk lirikidir. Bənə eyle galır ki, dynjanın bir jaýıçısı belə onun qədər tərədən dərəqə kibi lirik dəjildir». Bənə bu məqələni jazdaların həmən bu tərəfdər.

Joqsa Petefi ilə Vaqif arasında sənəfi jaçılıq joqdur. Petefi milli azadlıq uqrundan carپışsan, Vaqif isə xanlar həjatından danışan şairdir. Dedijim kibi Petefinin tərcüməsi halı, bənə ədəbiyyatımızın həssas şairi, saqraq bylbyl lisənəna təlik Vaqif xatırlatdır. İki əsrlik ədəbi tariximizdə tərədən dırgınaq kibi lirik, həm də ince bir lirik adıbı odaşım aqda dədə. Əmrınyun bir qıstınpıq joqswiliqla keci-rən Vaqif dəxi fəçi-ləm də oqlu ilə birlikdə - oldyrylmışdır. Petefini oqujarkan, gezymdə Vaqif çanlındır. Vaqif ədəbiyyatımızın qərabet-dən təmizləjən, şux, ince bir şairimdir. Gezəldən, gezallikdən danışan sənətinin, huyərinin səvilməsinə onun kibi ikinci bir hoça vəzniində jazan şairimiz joqdur desək ja-pılmaları zənnindəjəm. Vaqifi təmizməjan bir tyrk kəndi joqdur. Saz aşıqlarının danışdıqları paçılırlarda belə Vaqifin şeirlərinə rast gelmek olar. Vaqif illiklərinə qədər lirikdir. O, beýyk bir inçalik və gezəllik şairidir. Petefinin qəlbini tanrıya azadlıqdır. Vaqifin sultani, «calla hı», «məkkəsi», «madinəsi» gezəldir. Bu xysusda şairin əzynə myraçı etdəlim:

Ej kəbəm, karbalam, məkkəm, mə-

Hər zaman kujinə zıjarətimdir.

Oiblə dejib, qasıclarına baş əjmək

Geçə - qyndyz bənim ibadətimdir.

Hələ bu joldakъ toləbinə baçlıyır. Bulut zılfı, aj qabaqlıq gezelin Duruban başına dolanmaq gərək; Bir evdə ki, ojlə gozəl olmaja O ev barbad olub talanmaq gərək.

Vaqif, jaçarlı təbəqə qadınları - şı, saraj sənəmlərinin təsviri alış - şəndər. O, solis töbünə səri etmək jollarınpıq jaçşı secirdi. Usty - baslı məbor qoqanlar onun İlham pərlisi dır. Bu uqurda jazdalar şejirlərdə hec bir qejri töbiliik, qejri səmimili - iş rast gəlməzsınız. Vaqif öz ideolo - gıjasınpıq mahir toqucu kibi İsləjə - rak zəngin bir nəşr halına salıb.. Fikri bədli jollarla ifadə etməyi Vaqif dən eñrənməlidir. İlk baçlısda insana əsan gəryənən, lakin jazılmasa cətin olan Vaqif şeirlərində ehtiyatlı İslə - jən beýyk usta əli vardır. O, fikrini sablon jollarla ifadə etməjən şairələr dəndir.

Küt qıraqıdan ordunun Qara - baqa qayıtmazınpıq istəjən Vaqif, nişətini dyz jolla xana bildirməjir. O burada şairlik qydratının inçalıjin - lən istifadə edir, jurduna qarsı xanla həsət ojatmaq ucun belə bir şe - r insad edir:

Küt qıraqınpıq əsəb sejriqanıb var: Jaşlıbas Sonasın hajif ki, joqdur. Jəci tor əyqalı, sijah tellərin hərdən tamaşası hejifki joqdur

Şair aşıqasına küt qıraqınpıq işləməjir. Lakin orada genyl fərəh andiran bir xysusijət də gorməjir. Əksinə, bədli jollarla Küt sahilinin can sıqıcınpıq olduqunu tasvir, Qara - baqa dənməji təsvir edir. Ifadənin belə bədli jollarınpıq eñrənmək ucun Vaqifi diqqətə oqumalıbdır. Vaqif sənətinin - səmimilik, töbiliik şən - və şirəsdir. Hələ olduq suarajda ha - kim dil farsça, fərmanlar farsça ja - zıldıqıb halda, Vaqif öz əsərlərini sirin, təmiz bir tyrkə Əz jazlış - dır. Əmrıny, sənətinə taravətinə xan - lar xidmətinə sərf edən, axırdı da xanlıq əli ilə oldyrylən bu lirik şə - irin qeydi təsvirindəki inçalıja baçlı pıbz:

Xumar - xumar baqmaq gəz qajda - sıbdır,

Lalətək qızarmaq yz qajdasıbdır,

Pərişanlıq zılyfn öz qajdasıbdır

Nə badi səbədan nə şanədəndir.

Vaqif jaradıçlıqında bojla şeirləri oqujarkan insan: «dypjanın hec bir şairi tərədən dırgınaq kibi bu qədər səmimi, bu qədər təbii şeirlər jazmamışdır» demək istəjir.

Vaqif jaradıçlıqında farsçadan ədəbiyyatımyza girmiş bylbyl obrazınpıq rast gəlməzsınız. O, jaşlıpıq jaşlıbas Sonasın (gezel mə'na - sında) tanrıyır. Buna onun bir coq şeirlərində rast gəlmək olar. Istar bu tərəfi, istarsə liriqasınpıq gərmək ucun bu şeirə baçlı:

Bojun surahıbdır, bədanın bylur, Gərdənin cəkilmis minadan Pəri!

Sən ha bir Sonasan, cida dysybsən

Bir bəylik jaşlıbas Sonadan Pəri!

Ixtlatın şirin, sezym məzali;

Sekar gylisyndən çanlar təzəli;

Ellər jaraşeq, elke qezəli;

Sən elə qozələn binadan Pəri!

Avcısbı omuşam sən tək maralıb;

Xıjalymdan cıqmaz hər giz xəjalyb;

Ənlili, kirşanın nejər çamalıb;

Nə qozəl doqubsan anadan Pəri!

Bojla sənətkarlıqla asərimizi idəjaşınpıq ifadə etməji dərindən başarı - malıyır. Vaqif jaşlıpıq hecə vəzni - də məharət gestərməmişdir. O, əru - zun dəxi glassiq nymunələrini («gor - mədim») vermişdir. Bir, sozlə Vaqifin şeirlərini oqujarkan professor Vidi: «Janıtyzılpıq professor, dynjanın başqa bir jerində, Petefidən 100 il qabaq Qarabaqda da tərədən dırgınaq kibi lirik saqraq bir şair jaşamsı, emriny gəzel sənət esərləri jaratmaqa sərf etmişdir.. Demək istərdim.

LIRIK ŞAIR.